

**“Təsdiq edilmişdir”**

**Azərbaycan Respublikası  
Kənd Təsərrüfatı Nazirliyi  
Heyvandarlıq Elmi-Tədqiqat  
İnstitutunun Elmi Şurasının 2016-  
cı il \_\_\_\_\_ tarixli \_\_\_\_\_ nömrəli  
qərarı ilə**

**« \_\_\_\_\_ » \_\_\_\_\_ 2016-cı il**

**Azərbaycan Respublikası  
Kənd Təsərrüfatı Nazirliyinin  
Heyvandarlıq Elmi-Tədqiqat  
İnstitutunun direktorunun  
vəzifəsini icra edən**

**\_\_\_\_\_ Famil Nəşibov**

**Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin  
Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu “Arıçılıq” Mərkəzinin**

**Ə S A S N A M Ə S İ**

# 1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Kənd Təsərrüfat Nazirliyi Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun "Arıçılıq" Mərkəzi (bundan sonra-**Mərkəzi**) Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 2015-ci il 4 sentyabr tarixli 87 sayılı əmri ilə yaradılmışdır.

1.2. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (bundan sonra-**Nazirlik**) Əsasnaməsini, Nazirliyin kollegiyasının qərarlarını, əmrlərini və göstərişlərini, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin göstərişlərini, Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun (bundan sonra-**İnstitut**) əmr və göstərişlərini və bu Əsasnaməni rəhbər tutur.

1.3. Mərkəz arıçılıq sahəsində elmi-tədqiqat, təcrübi-təsərrüfat və istehsal-tədarük xarakterli işlər aparən elmi-tədqiqat müəssisəsidir.

1.4. Mərkəz xəzinə və bank hesablarına, istifadəsində olan dövlət əmlakına, üzərində Azərbaycan Respublikasının dövlət gerbinin təsviri, İnstitutun və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

1.5. Mərkəzin fəaliyyəti dövlət büdcəsindən ayrılan vəsait və qanunvericiliklə qadağan edilməyən digər mənbələrdən daxil olan vəsaitlər hesabına maliyyələşdirilir.

1.5. **Mərkəzin hüquqi ünvanı:** Gəncə şəhəri, Heydər Əliyev prospekti, bina 145.

## 2. Mərkəzin fəaliyyətinin istiqamətləri

2.1. Mərkəzin fəaliyyətinin istiqamətləri aşağıdakılardır:

2.1.1. Arıçılıq sahəsində damazlıq-seleksiya işləri üzrə elmi tədqiqatların aparılması və metodiki tövsiyələrin hazırlanması;

2.1.2. bal arılarının təmiz qanlı cinslərinin və bal arısı populyasiyalarının yaradılması yolu ilə ölkədə arıların cins tərkibinin yaxşılaşdırılması, çoxaldılması və onların rayonlaşdırılması ilə bağlı təkliflərin hazırlanması və bu sahədə tədbirlərin həyata keçirilməsi və ya həyata keçirilməsində iştirak edilməsi;

2.1.3. bal arılarının yetişdirilməsi, bioloji xüsusiyyətlərinin öyrənilməsi, təsərrüfat sınağının aparılması və mühafizəsinin təmin edilməsi sahəsində tədbirlərin həyata keçirilməsi barədə elmi-metodiki tövsiyələrin hazırlanması;

2.1.4. arıçılıq məhsullarına olan tələbatın öyrənilməsi, onların istehsalının genişləndirilməsi sahəsində müəssisələrin fəaliyyətinin əlaqələndirilməsi, sahə üzrə idarəetmənin yaxşılaşdırılması məqsədi ilə təhlillərin aparılması və arıçılıq məhsullarının marketinqinin təşkili üçün təkliflərin hazırlanması;

2.1.5. tədarük edilən arıçılıq məhsullarının, o cümlədən arı balının analizinin aparılması, məhsulların qablaşdırılmasının təşkili ilə bağlı xidmətlərin göstərilməsi;

2.1.6. arıçılıq təsərrüfatlarının arı şanına olan tələbatının ödənilməsi məqsədi ilə **mumun** emalı və arı şanının istehsalının təşkili;

2.1.7. Oturaq arıçılıq üçün bal verən özülün yaradılması, bal verən ağac, kol və ot bitkilərinin toxumçuluğu və onun təkrar istehsalı üzrə tədbirlərin görülməsi;

2.1.8. sahə standartlarının hazırlanması üzrə təkliflərin verilməsi.

### 3. Mərkəzin məqsədi və vəzifələri

3.1. Mərkəzin əsas məqsədi arıçılıqda seleksiya-damazlıq işinin yaxşılaşdırılması, yeni arı cinslərinin və populyasiyalarının genofondunun qorunub saxlanması və təkmilləşdirilməsi, habelə mənşəyi bəlli yüksək məhsuldar bal arılarının yetişdirilməsi sahəsində fundamental və innovasiya xarakterli elmi-tədqiqat işlərini həyata keçirməkdən ibarətdir.

3.2. Mərkəz fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

- müasir seleksiya metodlarından, o cümlədən adaptiv seleksiya metodlarından istifadə etməklə, yüksək məhsuldar, yeni arı cinslərinin və populyasiyalarının yaradılmasını, onların seleksiya-damazlıq işlərinə aid məsələlərin tədqiq olunmasını və tətbiqini təşkil edir;

- arıçılıq obyektlərinin genişləndirilməsi və gücləndirilməsi, eləcə də arıçılıq subyektlərinin fəaliyyətinin yaxşılaşdırılması sahəsində beynəlxalq təcrübə nəzərə alınmaqla əsaslandırılmış təkliflər hazırlayır;

- arıçılığın yem bazasının möhkəmləndirilməsi və nektar məhsuldarlığının artırılması üçün bal verən bitkilərin yetişdirilməsinin aqrotexniki üsullarını öyrənir və tətbiq edir;

- istixana bitkisinin tozlandırılmasının yaxşılaşdırılması yolu ilə məhsuldarlığının artırılması məqsədilə bal arısı və bombus arıları üzərində tədqiqatlar aparır, arıçılıqda və bitkiçilikdə istifadə olunan biotexnoloji metodları öyrənir;

- istehsal-texnoloji proseslərin və aqrozoekoloji parametrlərin öyrənilməsi, təkmilləşdirilməsi və optimallaşdırılması əsasında bal arılarının və bombus arılarının mütərəqqi bəslənmə texnologiyasını işləyib hazırlayır və istehsalata tətbiq edir;

- arı xəstəliklərinə qarşı yeni mübarizə üsullarını öyrənir və tətbiq edir;

- bal verən bitkilərin xəstəliklərinə və zərərvericilərinə qarşı səmərəli mübarizə üsullarını öyrənir və tətbiq edir;

- arı ailələrinin çoxaldılması və səmərəli istifadə olunmasını təmin etmək məqsədi ilə arı cinslərinin yetişdirilməsini və sınağını həyata keçirir;

- damazlıq ana arıların saxlanması, yemləndirilməsi və yetişdirilməsi sahəsində elmi-metodiki tövsiyələr hazırlayır;

- arıçılıq sahəsində elmi tədqiqatların həyata keçirilməsində müvafiq elmi tədqiqat müəssisələrinin, tədqiqatçı alimlərin və mütəxəssislərin iştirakını təmin edir;

- yeni arı cinslərin yaradılmasının metod və üsullarını hazırlayır, bu sahədə beynəlxalq təcrübəni öyrənir və tətbiqi barədə təkliflər verir;

- arıların saxlanmasına dair sahə standartlarının hazırlanmasında iştirak edir;

- Azərbaycan Milli Elmlər Akademiyasının və xarici ölkələrin müvafiq elmi elmi-tədqiqat müəssisələri (idarələri) ilə müqavilə əsasında birgə layihələr həyata keçirir, müqavilə əsasında həvəskar və peşəkar arıçılıqla məşğul hüquqi və fiziki şəxslərin sifarişi ilə zəruri elmi-tədqiqat işləri aparır və xidmətlər göstərir;

- arıçılıq məhsullarının keyfiyyət analizlərini öyrənir, sınaqdan keçirir və arıçılıq üzrə mütəxəssislərin hazırlanması, ixtisaslarının artırılması və əlavə təhsilinin təşkilinə dair təkliflər hazırlayır;

- fəaliyyət istiqamətlərinə uyğun olaraq elmi konfranslar, simpoziumlar, seminarlar, görüşlər keçirir, məcmuələr, bukletlər, kitabçalar, metodiki tövsiyələr və s. nəşr etdirir;

- sahə üzrə elmi nailiyyətlərin, yeniliklərin və qabaqcıl təcrübənin mətbuat, radio, televiziya, həmçinin internet vasitəsilə təbliğ edilməsini təşkil edir.
- qanunvericilikdə nəzərdə tutulan digər vəzifələri yerinə yetirir.

#### **4. Mərkəzin hüquqları**

Mərkəzin aşağıdakı hüquqları vardır:

- müvafiq səlahiyyətli dövlət orqanlarının və məhkəmələrin sorğuları əsasında səlahiyyətinə aid məsələlər üzrə rəy vermək;
- Azərbaycan Respublikasının ərazisində mərkəzin filialının və dayaq məntəqəsinin yaradılması barədə vəsatət qaldırmaq;
- arı cinslərinin sınaqdan keçirilməsi və çoxaldılması məqsədi ilə regionlarda elmi eksperimental təcrübə bazasının yaradılması barədə təklif vermək;
- fəaliyyət istiqamətlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərə müqavilələr əsasında haqqı ödənilən xidmətlər göstərmək;
- arıçılıq sahəsində proqramların, layihələrin hazırlanmasında və icrasında iştirak etmək;
- arıçılıq məhsullarının satış-yarmarkasının təşkil etmək, bu sahədə sərgilər, elmi simpoziumlar və müsabiqələr keçirmək;
- qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

#### **5. Mərkəzin idarə olunması**

5.1. Mərkəzə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis rəhbərlik edir.

Rəis Mərkəzə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

5.5. Mərkəzin rəisi:

5.5.1. mərkəzin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.5.2. Mərkəzin strukturu barədə İnstitutu təklif verir;

5.5.3. Mərkəzin xərclər smetasını təsdiq edilməsi üçün İnstitutu təqdim edir;

5.5.4. İnstitut ilə razılaşdırmaqla mərkəzin işçilərini vəzifəyə təyin və vəzifədən azad edir;

5.5.5. mərkəzin işçiləri üçün icrası məcburi olan əmr və göstərişlər verir, barələrində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

5.5.6. mərkəzin struktur bölmələrinin (şöbələrin və laboratoriyaların) əsasnamələrini təsdiq edir;

5.5.7. Nazirliyin iş planında və kollegiyasının qərarlarında müvafiq tapşırıqların, Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin əmr, sərəncam, qərar və göstərişlərinin, Nazirliyin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin və İnstitutun qərar və göstərişlərinin yerinə yetirilməsini təmin edir;

5.5.8. Mərkəzdə vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını təmin edir;

5.5.9. Mərkəzə ayrılan büdcə vəsaitinin təyinatı üzrə istifadəsinə nəzarəti həyata keçirir;

5.5.10. Mərkəzin fəaliyyəti, mərkəzə dövlət büdcəsindən ayrılan və qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan vəsaitlərin xərclənməsinə dair hesabatları rübdə bir dəfə İnstituta təqdim edir;

5.11. Mərkəzin elmi fəaliyyətinə nəzarət İnstitut tərəfindən həyata keçirilir.

## **6. Mərkəzin fəaliyyətinə xitam verilməsi**

Mərkəzin fəaliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada onun yenidən təşkil edilməsi (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) və ləğv edilməsi yolu ilə Nazirlik tərəfindən xitam verilir.

---